

# Sənsiz ötən 30 il

Haqlı olaraq deyirlər ki, dünya bir udum su, bir elçim yuxudu. Bir də deyirlər ki, ölüm qasha göz arasındadır. Bunların doğru olduğuna yaşadıqlarım məni inandırdı, lakin mənliyi nəfsindən uca-da dayanan, heç kəsdə və heç nədə mənfəət aramayan, ata-anaya sonsuz sevgi bəsləyən, xeyir-xahlıqı və ədəb-ərkəni ilə minlərə nümunə olacaq ömür yaşayanlar mənim aləmimdə varlıqlarında da, yoxluqlarında da dünyaya sü-tundurlar...

Dünya nəyə gərək olardı yax-şilar, dar məqamda, ağrılı anlarda təsəllidən pay verməyi həyatının mənəsi hesab edənlər, öz sadəliyində və həyat tərzində ədalətə sığınanlar, duz-çörəyi itirmə-yenlər olmasayıdı. Xoş halına bu xarakterlə ömür sürüb öz cisməni yoxluğundan sonra da bu həyatda var olacaq səsi, sözü, fikri və düşüncələri ilə ömrünü uzada biləcək insanları. Nə kasıbılıq, nə qohum-əqrəbabasızlıq, nə də həyatın gətirdiyi gözənləməz ha-disələr bizi insan olmaqdan uzaq sala bilməz - eger varsa var, yox-dursa olmayacaq.

Gəlimli-gedimli dünyadan da bəzəyi öz yaşamı boyunca ətrafında olanlara rəğbəti, təmiz niyəti və gerçəkliliyi ilə özündən sonra gələnlərə mütləq şəkildə yol göstərib, o iz ilə addimlamağı öyrədənlərdir.

Bütün insanların ömrü acılı-şiriñli xatirələrdən ibarət romanla-ra bənzəyir və ömrün açarı olan o xatirələrdə səmimiyyət, təssüb-keşlik, bütövlük, əsasən də də-yer vermək qabiliyyəti yoxdur, yaddaşlarda özüne məskən qurub, qalan deyil. Yixilanın qolun-dan tutmayan, özündən savayı heç kimin halına yanmayan, rəhmətlik anam demiş: "ilan ödürü-na daş verməyen" birinin bu dün-yadakı missiyasının nədən ibarət olması da özündən başqa heç kəsə aydın deyil, olmaz da.

Yazmaq istədiklərim, ürəyimə yük olanlar, sənsiz ötən 30 ilin si-ziltitləri köksüm altında elə qəlbidi-dən hissələ yaradıb ki, hansı fikri-mi hansı düşüncəmə əlavəm bil-mirəm, Çərkəz. Nə sənin balalara-nından doymamışından, nə də səndən sonra onlara biganə olan adı doğma, özü çoxdan yad olan qohumlardan söz salmaq istəmi-rəm.

Nə də bir an belə unuda bilmə-diym o ağrılı günlərimin birində (balaca Çərkəz təzə doğulmuşdu) tək-tənha, (qardaşlara və valideynlərimə bildirmədən) Bela-rusiyaya uçub, bir həftə şaxtalı-qarlı havalarda çəkdiklərimi söze əvvirecəm... O günlərimi ətraflı bi-lən, səndən sonra xəstə ola-ola o uzaq yola çıxmışmdan narahat olub, məni yaxın dostun Sabirin (Minsk şəhərində yaşayan) qar-daşlarına əmanətləyən, dəfələrlə işini-güçünü buraxıb, mənimlə bərabər sənin ziyarətinə gələn, bu gün də məni görəndə sənin adını çəkib ağlayan əmin oğlu Səfər kənddə Quliyevlərin bəzilə-rinə əsbləşərək (Sona niya bu qəbrüstə tək olmalıdır? Harada-sız? Çərkəz bu kəndə niya gəlidid?) deyib qınayırdı... O dövrde Rusiyada olan bacın oğlu Natiq-də o günlərimin şahididir... Allah belə qədirbılənləri qohumluqda mənə çox görməsin. Onu da de-yim ki, yazdığınış şeirlərin birində belə bir cümləm var: "An var,

ömrə bərabər, ömr də var an qə-dər", bax, ele o ömrə bərabər an-lardan mənə yaşadanları, ürek-dən yanaları, isti münasibətlə halımı soranları unuda bilməm-işəm, bilmərəm də.

30 ildir hər dəfə o kəndə məza-rını ziyarət etməyə gələndə sanıram ki, qalxıb məni qarşılayacaq-san, əfsus belə olmur. Daşdan mənə baxan kədərlə gözlərinə ba-xıb deyirəm: "Səndən bunu gözləmədim, yənə məni buradan tək yola salırsan?..."

Sonra da özüm-özümə təsəlli olaraq deyirəm: "Az qalib, görüsəcəyik, Çərkəz".

Sənsizlikdə çəkdiyim çox ağrı-acıları çalışıb tam çılpaqlığı ilə qələmə almayıacam, cüntki qələm od tutub yanar və vərəqləri külə



döndərər, inan... Sadəcə yaza bili-cəklərimi və mümkün olanları qələmimlə bölməyə başla-dım... Qardaşlarımın mənə görə çəkdiklərinə döze bilmirdim, amma susurdum, əlaçım yox idi. Sə-nin atan yox, qardaşın yox. Sənsizlikdə mənim tek umudum qar-daşlarım idi. Cüntki, Əlinin ayağının buddan (oqəzada) kəsimlək qərarını veren həkimə Füzulinin təpkisi, sərt sözləri, keçirdiyi gərginlik də, xərc-xəsarət də o vaxt orada olanların sanıram yaxşı yadındadır... O günlərdə yanımızda qohumlardan yenə bacın oğlu Natiq var idi, tək o, göründü zü-lümlərimin ərşə dayanmasını. O günlərdə Fəzli sənin məzarını gö-türdü, hər gün qapiya gelən yüz-lerle insanların qarşısına çıxır, məclisi idarə edirdi. Mən də si-niñ-salxaq olmuş, su üzündə ləngərvuran gəmi kimi varlığımı-yoxluğumun arasında nələr oldu-ğunu dərk etməyə çalışırdım. Bu yaşadiqlarım və çəkdiklərim mə-ni 2 il sonra çox ağır keçən əmə-liyyata qədər apardı, burada da-onkologiya xəstəxanasında yenə qardaşlarım və dostları başının üstündə idilər... O günlər narkoz veren Əlekber həkim, Əhliman həkim, Şahbaz doktor, Leyla Saricalinskaya, Lalə həkim və bir çoxları palatada yanımı gelir, hal-əhval tutur, saatlarla ağrıları-ma dərman-dava edirdilər. Lakin o günlərdə də bir vaxtlar evimin başına keçirdiklərimin, xəstəxana-larda dallarınca süründükli-rimin bəziləri gözə dəymədilər...

Beləcə keçib ömür, dadsız-duzusuz və...belə bir ömrün yükü çiçinlərimdəbə güne qədər dədavam edir...  
On ağrılı günlərin mübhəm əzablı ayları, günləri ürəyimdədir və bir an da unudulmur, əminəm ki, həyatımı bütün çılpaqlığı ilə qələmə alsam, məni qınayan olar ki, bu yaşamı özün seçmişən... Kənardan baxana Araz dayaz gö-

Sənin xətrinə bəzilərinin güna-hından keçdim, bəzi haqqı-sayı-mızı su kimi udub unudanları isə uzaqda saxlamağa üstünlük verdim...

Ocağımızın istisini qorumağa çalışdım, çox dözləməz və pələ-səng keçdi illər. Yel ətəkli, quş qanadlı qardaşım Füzulinin dün-yasını vaxtsız dəyişməsi həyatı-mı daha betə - dəhşətli acıla-rə bələdi... O, məni illərlə dərddən ayırmaga, ciyinimə düşən yükden qorumağa çalışarkən bətərən-bətərəna saldı bu amansız dü-naydan gedisiylə... Bunlarla bar-ışmaq mümkün deyil, sadəcə var olub, nəfəs alıncə yaralı quş kimi köksüm altında çırınan ürəyimlə danışmaq qaldı mənə...

Səni itirdiyimiz o qəzədan

rünər... Lakin nə yazıq ki, çox-çox olanların (qarın süfrə deyil) hələ də pərdəərəxsində saxla-maqla üstündən keçir və "Allaha pənah" deyib, yaşıyiram...

Ötən 30 ildə bu evin, bu oca-ğın yükü, məni həm fiziki, həm də maddi-mənəvi, sözün tam mənə-sında yorğun salıb, arsız bəxt-e-vərlərə bunlar çatmaz ki...

Rəhmətlik atamlı-anamı hər vaxt minnədarlıqla anıram, ruh-ları şad olsun, cüntki onlar mənim ağrılarına heç vaxt biganə qal-madılar, nə qədər ki, anam kənd-də idi, qoymazdı məni Çərkəzin məzəri üstə tek qalam və ya o da-şın üstündə toz görəm. Onlar məni bu od-alovun atəşində yan-dığımı görüb qınamadılar, əksi-nə, mənim en böyük təsəllim ol-dular... Beləcə bu 30 ilin qısa-rəng-rufunu qələmə söyləməyə çalışarkən onu da deyim ki, səndən sonra bu evdə dünyaya iki uşaq gəldi və mən onlara - doğu-landan bu günədək hər mənada ömrümdən, canımdan, sağlamlı-ğında pay vere bildim. Biri sə-nin, biri də mənim adımı daşıyır. Taleləri Allahdan gözəl olsun. Sanıram bu mənim borcum idi. Deyilənə görə, nənəliyim dastan-lara sızmaz, görənlər və görmək istəyənlər belə qiymətləndirir-lər. Doğum evlərindən tutmuş ta iş həyatlarına qədər nəvələrimin hər an yanlarında olmuşam. Əs-lində onlara birgə uşaq baxçasi-na, orta məktəbə, hazırlığa, ali məktəbə gedib, hər anlarına şa-hidlik etmişəm, sanıram bunu ye-terincə edə bilmışəm. Bir tək çoxları kimi boğazdan yuxarı "quru qurban olum"u nə yazıq ki, bacarmadı...

Onu da deyim ki, bütün analar kimi övladlarına da heç vaxt biganə olmamışam, hər zaman çal-ışmışam (gücküm daxilində, bə-zən də daha artıq) sənin yoxluğunu onlara hiss etdirməyim. Həttə sənin məzarını bu 30 ildə ziyaret etməyə gedəndə belə onlara bili-dirməmişəm, maşın tutub o kənd-də tək gedib qayıtmışam, düşün-müşəm ki, bu mənim çəkəcəyim ağrıdır.

Oxucum onu da bilsin ki, səndən sonrakı 30 ildə yenə BDU-da çalışıram, BDU mənim ikinci doğma evimdir. Burada dəyərim və qiymətim yetərincə verilir, ye-ri gəlmışən, bu 30 ildə səni heç unutmayan həmkarlarımıza da sonsuz sevgilərimi və minnədarlı-ğımı bildirirəm, məni anlayan hər kəsə son nəfəsimə qədər borcluyam...

Dəyərli dostlarımız, cəfakes qohumlar və etibarlı qonşularımız bu 30 ilin hər gününə şahid-dirlər, onlara da bu gün bir daha öz dərin minnədarlığımı bildir-mək istəyirəm. Bu gün mən tərəf-dən yazılın bu fikirlər ötən anla-ri-günləri, illəri gözünüz önünde canlandıraraq, yəqin ki, məndən də çox söz deyəcək sizlərə... Mə-nim üçün mənə ünvanlanan bir kəlmə səmimi söz, qəlbovdan fikir, yazılın təsəlli yazıları, mə-qalələr, şeirlər doğmaliğin təzahüründür. O üzdən hamınıza və ayri-ayrılıqda hər birinizi səadət dolu uzun ömür diləyirəm. Və bir də demək istəyirəm ki, xəberin olsun, 30 ili mən də belə yaşa-dı...Əgər bu yaşamaqdırsa!..

Sona Çərkəz